

I BÖLMƏ

KOOPERASIYA HƏRƏKATI

UOT 73

*Bəyali Xanlı oğlu ATAŞOV,
Azərbaycan Kooperasiya Universitetinin
Elm və innovasiyalar üzrə prorektoru,
iqtisad elmləri doktoru, professor,
Əməkdar elm xadimi, Fəxri kooperatör*

AZƏRBAYCANDA KOOPERASIYA HƏRƏKATI: TƏŞƏKKÜLÜ, MÖVCUD DURUMU VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

"Kooperasiya çox böyük bir mədəni irsdir, onun qədrini bilmək və ondan istifadə etmək lazımdır".

V.I.Lenin

Xülasə

Məqalədə ölkələrin iqtisadiyyatlarının dayanıqlı inkişafında kooperativ hərəkatının mahiyyəti və əhəmiyyəti açıqlanmışdır. Azərbaycan Respublikasının timsalında kooperasiyanın inkişafının tarixi mərhələləri tədqiq edilmiş, kooperasiyaya sabit inkişafda olan ictimai-tosorüfat mexanizm kimi yanaşılmışdır. Qeyd olunmuşdur ki, kooperasiyanın səmərəliliyinin yüksəldilməsinə bir sıra təşkilati, texnoloji, hüquqi, idarəetnə amilləri birbaşa və dolayı təsir göstərir. Kooperativ hərəkatının genişləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyo və təkliflər irəli sürülmüşdür.

Açar sözlər: kooperasiya, könlüllük prinsipi, faydalılıq, birləşmə, fəaliyyət, rəqabət.

Giriş

Yaranma tarixi eramızdan çox əvvələ, elmi-nəzəri əsaslandırılması təhkimçilik hüququnun 1əvg edilməsinə 30 il qalmışa təsadüf edən kooperasiya ideyası insanların ədalətli və teknil cəmiyyət axtarışı yolunda alternativi olmayan tapıntılarından sayıyla bilər. Bu gün dünyada kooperativlər birləşən insanların sayı 1 milyarddan çoxdur. Qlobal miqyasda fiziki şəxslərin yaratdığı 8 milyona yaxın kooperativlər mövcuddur ki, həmin kooperativlər də qarşılıqlı səmərəlilik prinsiplərinə əsaslanaraq birləşmə, fəaliyyət həyata keçirir. Avropa Birliyi ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərən kooperativlər əmək qabiliyyətli əhalinin 46%-ni, Skandinaviya ölkələrində isə əhalinin 50%-dən çoxunu birləşdirir [1, s. 25].

Kooperasiya və ineqrasiya fiziki və hüquqi şəxslərin səylərinin əlaqələndirilməsində xoş məramlı iqtisadi-sosial proses olmaqla özünəməxsus maraqlı tarixə malikdir. Quldarlıq dövründən tə indiyə kimi bu proses zaman-zaman müxtəlif sənətkarlar, əqidə məsləkdaşları, qəbilələr, tayfalar, cəmiyyətlər, nüfuzlu təşkilatlar, korporasiyalar, şirkətlər, ölkənin digər sanballı strukturları və nəhayət, birbaşa müxtəlif iqtisadi inkişaf seviyyelərinə malik dövlətlər arasında bu və ya digər dərəcədə özünü bürüzə vermişdir [2, s. 22].

XIX əsrin sonu-XX əsrin əvvəlində Rusiya imperiyasında kooperasiya hərəkatı geniş vüsət tapır ki, bu səbəbdən Azərbaycanda kooperasiyanın müxtəlif formaları inkişaf edir.

Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da istehlak kooperasiyası ictimai-iqtisadi münasibətlərin koskinləşdiyi dövrə-XIX əsrin ikinci yarısında meydana gəlmiş, tədricən böyümüş və zəhmətkeşlərin ictimai-kültəvi təşkilatına çevrilmişdir. Azərbaycanda ilk istehlak cəmiyyəti 1887-ci ildə Bakıda təşkil edilmişdir. Zaman keçidkə kooperasiyanın nüfuzu artmış,

Bibiheybət, "Qara şəhər", Balaxanı və başqa yaşayış məntəqələrində yeni-yeni cəmiyyətlər yaranmağa başlanılmışdır.

Azərbaycanda kənd istehlak cəmiyyətləri də bu dövrde teşəkkül tapdı. İlk belə cəmiyyət 1899-cu ildə Qarabağda, Xankondidə təşkil edildi və qısa müddətdə onun təsiri ilə 10-dan çox kənddə, o cümlədən 1903-cü ildə Şamaxı qəzasının Cuxuryurd, 1905-ci ildə isə Astraxanski kəndlərində istehlak cəmiyyətləri yaradıldı.

1915-ci ildə Aleksandr Mitrofanoviç Stopani partianın tapşırığı ilə Bakıda istehlak kooperasiyasında işə başlamış, inqilabi fəaliyyətini bu vasitə ilə daha da genişləndirmişdir. Həmin ilin fevral ayında A.M. Stopani Bakıda ən böyük istehlak cəmiyyəti – "Kooperativny Soyuz" istehlak cəmiyyəti idarə heyətinin sədri seçildi. O, burada inqilabi fəaliyyətini gücləndirməklə fəhlələr arasında təbligat işi aparır, xırda kooperativləri birləşdirməyə çalışır.

Bu dövrə "Kooperativny Soyuz"la yanaşı "Qənaət" istehlak cəmiyyəti də fəaliyyət göstərirdi. Görkəmli inqilabçı V.I.Leninin yaxın silahdaşı, sonralar SSRİ Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri N.Nerimanov həmin istehlak cəmiyyəti idarə heyətinin sədri idi. "Qənaət" və digər istehlak cəmiyyətləri "Kooperativny soyuz" istehlak cəmiyyətinin sədri M.Stopaninin xırda istehlak cəmiyyətlərini birləşdirmək haqqında təklifinə tərəfdar çıxdılar. Beləliklə, birləşmə nəticəsində tərkibində 12 fəhlə kooperativi olan "Topdan eməliyyat kooperasiyası" təşkil edildi. Həmin ildə "Topdan eməliyyat kooperasiyası" cəmiyyəti əsasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı - "Azerittifaq" in yaradılması məsələsi müzakirə olundu. Beləliklə, 1915-ci ildə "Azorittifaq" yaradıldı.

1930-cu illərdə həyata keçirilən kollektivləşmə ilə bağlı kökü baltalanın geniş kooperasiya hərəkatından Sovetlər ölkəsində yalnız onun adı və bir də əsasən kəndləri əhatə edən məhdud hüquqlu istehlak kooperativləri qalmışdır. Buna baxmayaraq, istehlak kooperasiyası 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı hünər göstərərək öz fövqələdə yararlılığını sübuta yetirdi, 1970-1980-ci illərdə bu sistem respublikada kənd istehlakının təqrübən 60 faizi əhatə etməklə, ölkə əhalisinin istehlak tələblərinin əhəmiyyətli hissəsini təmin edirdi. 1983-cü ildə (SSRİnin dağıılması ərəfəsində) respublikanın kooperasiya hərəkatının flaqməni və çoxşaxəli xalq təsərrüfatı sahələrindən birinə çevrilmiş "Azerittifaq" sistemi (1996-ci ildən - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı) ətrafında 1,3 milyon nəfərdən artıq kooperativ üzvü (payçısı) birləşmiş, illik əmtəə dövriyyəsinin həcmi o vaxtkı pulla 1,7 milyard manatdan çox olmuşdur ki, bu da ölkənin ümumi əmtəə dövriyyəsinin yarıdan çoxu demek idi.

Müstəqillik illərində və onun ərəfəsində kooperasiya hərəkatı yenidən vüsət aldı və istehsal, xidmət və istehlak sferalarına süreçlərə yayılmağa başladı. Bu dövrə onun əcəvək təşkilatı təsərrüfatçılıq imkanlarından bacarıqla istifadə olunmasına dair yetərinəcə uğurlu misallar götərilə bilər. Bu illərdə kooperasiya elementlərinin geniş tətbiqi sənayeni, tikintini, kənd təsərrüfatını, nəqliyyatı, sehiyyəni, təhsili, xidmət sferasının bütün sahələrini əhatə edərək özünü təsdiq etməyə çalışırı.

Bununla belə, keçən əsrin 90-ci illərində iqtisadi sistemin transformasiyası, bank sisteminin tənəzzülü və hiperinflasiya proseslerinin tügən etməsi (inflasiyanın mütləq rəqəmi 1000%-i keçirdi), ölkədə dövlət idarəciliyinin xeyli zoifləməsi, mərkəzdə və yerlərdə rəhbər işçilərin sistemsiz dəyişdirilməsi, köhnə hüquqi bazanın yeni realillərlə cavab vermədiyi, yeni bazar iqtisadiyyatı sisteminə uyğun normativ-hüquqi bazanın isə yenice formalasdırıldığı bir dövərə təsadüf edən kooperasiyanın yeni hərəkatı bir sıra məlum çətinliklərlə üzləşməli oldu. Bu keçid dövründə dövlətlərərəsə və təsərrüfatlararası ineqrasiya əlaqələri xycli dərəcədə qırılmışdır, ki, bu da ölkənin digər iqtisadi subyektləri ilə yanaşı kooperativ təşkilatlarını daha ağır vəziyyətə salmışdır. Bundan əlavə, "Azerittifaq" sisteminə əhaliyə xidmət sferasında mənfeətlə fəaliyyət göstərən milyonlarla manat dəyərə malik kolxoz bazarları şəbəkəsinin zorla və əvəzsiz özgəninkiləşdirilməsi, o vaxtların son 3-4 ilində kooperativ təşkilatları tərəfindən herbi hissələrə buraxılmış çörək məhsullarının dəyerinin ödənilməsindən imtina edilməsi və bir sıra digər amillər də onların maliyyə dayaqlarına ciddi mənfi təsir göstərmişdir.

Realliqda o vaxtlar kooperativlər yuxarıdan yaradılır, onların rəhbərləri təyin edilir, təşkilati-hüquqi formaları kooperasiyanın mahiyyətinə tamamilə cavab vermir, bələ kooperativlərdə münasibətlər fərdi kommersiya təşkilatlarına, təkbaşına idarə edilən müəssisələrə oxşayır, könüllü, peşəkar əsasda yaradılan qurumlar isə bürokratlar və inhisarçılar terəfindən sixişdirilir, yerli rəhbərlər çox vaxt onlara qarşı əsasız və icrası mümkün olmayan şərtlər irolu sürməklə ya özlərinə tabe etdirir, ya da fəaliyyətdə olan bazarдан məcburen uzaqlaşdırılırdı.

Vaxtilə uzun müddət səmərəli fəaliyyət göstərmış kolxozlar və sovxozi sistemlər xirdalanır, onlardan kooperativ, fermer və s. adlarla hissələr ayrılr, sənaye, tikinti, ticarət, digər istehsal və xidmət sahələrindən parçalanır və ya onlar nəzdində digər əsaslarla formalasdırılan kooperativlər və kooperasiya xarakterli əlaqələr, sözün əsl mənasında xərclərə qənaətə, payçıların sosial rifahına, kcyiyətin yüksəldilməsinə deyil, dövlət və kolxozi əmlakının miqyaslı mənimsənilməsinə xidmet etmiş, sıravi insanların şüurunda kooperasiya hərəkatı ilə bağlıqları ümidi və gözləntilərinə ciddi zərbe vurulmuşdur.

Bələliklə, bir tərəfdən ilkin kapitalın toplanması və bazarlar uğrunda sərtləşən mübarizə, digər tərəfdən dövlət dəstəyinin bütün formalarından məhrum olan kooperativlər öz problemləri ilə tək qalmış və uğursuzluğa məhkum edilmişlər.

14 iyul 1996-cı ildə "Torpaq islahati haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra tarixdə ilk dəfə olaraq postsovət ölkələri məkanında aqrar bölmədə aparılan özəlşədirilmə nəticəsində kənd əməkçilərinə müvafiq ölçüdə torpaq payları xüsusi mülkiyyətə və əvvəzlisiz istifadəyə verildi [3]. Bununla da dövlət dəstəyi ilə təmin olunmuş kiçik fermer təsərrüfatlarının formallaşması prosesi başladı, yəni kollektiv təsərrüfatçılıq formalalarından fərdi təsərrüfatlara keçid güclənməyə başladı ki, bu da müəyyən mənada kooperativ hərəkatının ruhuna uyğun golmirdi. 2016-cı ilin statistik məlumatlarına osasən kənd təsərrüfatında qeydo alınmış 892 min torpaq mülkiyyətçilərinin 71%-nin payına 5 hektara qədər torpaq düşməsdür, yəni xırda əmtəə istehsalı mütləq çoxluq təşkil etmişdir. Bələ vəziyyət isə nə bitkiçilikdə, nə də ki heyvandarlığda yüksək məhsuldarlıq əldə etməyə imkan vermirdi.

Geniş ictimai dəstəksiz inkişaf edə bilməyən kooperasiya yalnız o zaman qüdretlənib xalqın və dövlətin mükəmməl iqtisadi sisteminə çevrilir ki, insanlar onun faydasını açıq şəkildə görür, onun şəffaflığına inanır, hərəkata könüllü qoşulur, öz hüquq və vəzifələrini aydın təsəvvür edirlər.

Himayə edilmənin hüquqi və təşkilati əsasları haqda danışarkən onu nəzərə almaq lazımdır ki, kooperasiya təbiətinə görə ən kütləvi xarakter daşıyan hərəkatdır və onun müvcudluğu digər təşkilati-hüquqi formalı qurumlara müəyyən hallarda alternativ olduğundan, habelə inhisarçılığı qarşı dayanıqlıq nümayiş etdirə bildiyindən, hərəkat həqiqi ümumdövlət qayğısı ilə əhatə edilməli və dəstəklənməlidir [4, s.18].

Kooperasiyanın yarada biləcəyi potensial və ölkədə sosial dayanıqlıq güclü təsir qüvvəsinə malik olması onu qeyri - neft iqtisadiyyatının mühüm inkişaf istiqamətinə və mənbəyinə çevirir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının mühüm tərkib elementi olan kooperasiya hərəkatına real tekan vermək üçün dövlət, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri və beynəlxalq layihələr bu hərəkata ciddi dəstək və peşəkar yardım göstərməlidirlər.

Kooperasiyanın hüquqi bazasını təskil edən "Kooperasiya haqqında" Azərbaycan Respublikasının Qanunu 16 il qabaq (17 iyun 2003-cü ildə) Mülki Məcəllədə edilən dəyişiklik və əlavələrlə əlaqədar bir sıra digər qanunlarla yanaşı qüvvədən düşmüş hesab edilmiş, əvəzində isə kooperasiyanın təşkilati-iqtisadi mexanizmlərini tənzimleyən və normallaşdırın təkmil bir paket təklif edilməmişdir. Bələliklə, geniş ictimailəşdirilməsinə, hərtərəfli dəstək və qayğıya ehtiyacı olan kooperasiyanın hüquqi məkanı nəinki genişləndirilib təkmilləşdirilməmiş, hətta mövcud qanunun qüvvədən salınmasıyla bir qədər də daraldılmışdır. Əhali bunu kooperasiya hərəkatına dövlətin münasibəti kimi qiymətləndirdi və inamsızlıq gücləndi. Yalnız 2016-cı ilin iyul ayında qəbul edilən "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu kooperasiya

hərəkatına olan inamı kənd əməkçilərinə qaytarmağa başladı [5, s. 359]. Bu gün iqtisadiyyatda, xüsusi ilə potensialı zəif kənd yerlərində bir çox fəaliyyət sahələrinin real inkişaf perspektivləri məhz kooperasiyanın inkişafı ilə bağlıdır. Milli Məclisin Aqrar siyaset komitəsi sədrinin müavini, Azərbaycanda kooperasiya hərəkatına uzun müddət başçılıq edən, səmərəli elmi fəaliyyətinə görə bir sıra nüfuzlu Avropa ölkələri Elmlər Akademiyalarının həqiqi üzvü seçilmiş i.c.d., prof. E.A.Quliyev "Etibarlı ərzəq təminatı sistemi: kooperasiya və integrasiya problemləri" adlı monoqrafiyada yazır: "İnkışafın mühüm şərti kimi mənafelərin uzlaşdırılması məsələləri daim aktual olmuş və hazırda da gündəmədir. İqtisadi tarixdə mühüm yer tutan kooperasiya hərəkatı insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Kooperasiya münasibətlərini araşdırın tədqiqatçılar kooperativlər, əsasən aşağıdakı kimi qruplaşdırırlar: istehlak, kənd təsərrüfatı, kredit, istehsal, mənzil və innovasiya kooperativləri. Fəaliyyət sahəsində asılı olmayaraq kooperasiya əməyin motivasiyasına, gəlirlərin edaletli bölgüsüne, resurslardan səmərəli istifadəyə, bazar tələblərinə daha çəvik uyğunlaşmağa yönəlmüş əməkdaşlıqdır. İstehsal, istehlak, innovativ fəaliyyət və bu kimi digər istiqamətlərde iqtisadi və sosial funksiyaların reallaşdırılmasının mühüm amili kimi kooperasiyanın inkişafı məsələləri xüsusi aktuallığı ilə seçilmişdir" [6, s. 94].

Kooperasiya ilkin və sonradan toplanmış kapitala görə bölgü principini kökündən inkar edən, zəhmətinə görə maksimal fayda götürmək, habelə üzvlərin ehtiyacını təmin etmək namənə insanların və təşkilatların iqtisadi birliyidir, onun əsas prinsipleri qarşılıqlı yardım, həmrəylik, demokratiya, könüllülük, əməkdaşlıq, səmərəli təsərrüfatçılıq, aqılıq, müstəqillikdir.

Kooperasiya hərəkatının mühüm xüsusiyyətlərindən biri kimi onun həyatın olverişsiz şəraitində özünü müdafiə qabiliyyətinə malik olmalıdır. Bununla belə kooperasiya yalnız o üzvlərini müdafiə edir ki:

- birinci - onlar öz kooperativlərindəki işlərin gedisatına görə öz omlakları ilə cavabdeh olmağa, zəhmətlərinin müqabilinə görə mükafatı isə yalnız fəaliyyətin son nəticəsində asılı olaraq bölməyə hazırlıdırlar;

- ikinci - siyasi partiya və həmkarlar təşkilatlarından fərqli olaraq burada yalnız təsərrüfatçılıq metodlarından istifadə edilir. Bu imkan verir ki, kooperativ üzvlərinin əməyinin kapitala qarşı mübarizəsində sərf etdikləri enerjisi (zəhməti) etirazetmə və qarşidurma kimi dağdıcı axardan konstruktiv, yaradıcılıq məcrasına yönəldilsin. Məhz bununla əlaqədar kooperativlərdə həmkarlar təşkilatları və siyasi partiyaların bölməleri principcə yaradıla bilməz.

Qeyd edildiyi kimi, kooperasiya əməkdaşlığı müxtəlif istehsal vahidlərinin və ya insanların fəaliyyətinin əlaqələndirilməsini nəzərdə tutur. Bu əlaqələndirmə təsərrüfatlararası, sahələrə, rayonlararası və regionlararası səviyyələrdə əməkdaşlığı ehtiya edir. Bələliklə, kooperasiya dedikdə, mənfəət əldə etmək məqsədilə könüllü əməkdaşlıq zəminində iqtisadiyyatın bütün sahələrinə nüfuz edən universal bir forma kimi faydalı müştərək fəaliyyət nəzərdə tutulur.

Kooperasiya təkce istehsal və ya istehlak kooperativlərinin yaradılması demək deyil. Bu təsərrüfatçılıq üsulu sənayedə, tikintidə və maliyyə sektorunda da müvəffəqiyyətlə tətbiq edilə bilər. Sözün geniş mənasında kooperasiya -müxtəlif əmtəə istehsalçılarının ümumi məqsədə və yaxud son nəticəyə nail olmaq üçün qarşılıqlı sərfəli fəaliyyəti deməkdir. Məsələn, aqrar bölmədə bu əməkdaşlıq şəxsi yardımçı təsərrüfatların öz aralarında müvəffəqiyyətlə qurula və inkişaf etdirilə bilər.

Bu gün kooperasiya və onun əsas özəyi olan kooperativlər bütövlükdə daha çox sahibkarlıq seciyyesini daşıyan biznes formasını alır. Kooperasiyanın inkişafının ilk vaxtlarında üstünlüyü müstəqil fərdi kəndli təsərrüfatların birgə könüllü fəaliyyəti təşkil edirdi, indi söhbət təkəf fiziki şəxslərin və ailə təsərrüfatlarının deyil, eyni zamanda hüquqi şəxslərin müştərək əməkdaşlıq formallarının təşəkkülündə gedir. Bələ əməkdaşlıq formaları kimi həm ənənəvi kooperativlər, həm kəndli (fermer) təsərrüfatlarının, həm sahibkarların assosiasiyaları, həm dövlət təşkilatları da daxil olmaqla müstəqil müəssisələrin və fərdi şəxslərin toplusu, aqrar-sənaye birlikləri, maliyyə-sənaye qrupları, klasterlər, holdinglər və sənaye məhəllələri çıxış edə bilərlər.

Кənd təsərrüfatunda kooperasiyanın genişləndirilməsi digər üstünlükleri ilə yanaşı ilk növbədə istifadə edilməmiş torpaqları, əmək və maddi ehtiyatları təsərrüfat dövriyyəsinə cəlb etməyə imkan verir.

Kooperasiyanın səmərəliliyinin yüksəldilməsinə iqtisadi-texnoloji, təşkilati-hüquqi, idarəetmə və digər amillər birbaşa və dolayı təsir göstərir.

Olkədaxili və xarici təcrübə göstərir ki, müasir innovativ texnologiyalar təkcə sənaye tipli müəssisələrdə deyil, həmçinin kooperasiya əlaqələri yaratmış və nisbətən iri olmayan istehlak kooperativlərində də (məsələn, kəndli-fermer təsərrüfatları və ailə fermaları) müvəffəqiyətlə və səmərəli şəkildə istifadə oluna bilər.

Son 16 ilin statistik məlumatları suverenlik və müstəqillik yolu ilə inamlı irəliləyən Azərbaycan iqtisadiyyatının bütövlükde dinamik inkişafından xəbər verir. 2005-2018-ci illerdə ümumi daxili məhsul istehsalı 6,4 dəfə, kənd, meşə və balıqlıq təsərrüfatı məhsulları istehsalı 3,9 dəfə, dövlət büdcəsi 11,0 dəfə artmış, strateji valyuta ehtiyatları 28 dəfə çoxalmış və 2020-ci ilin 1 yanvar tarixinə 50,0 milyard ABŞ dolları məbləğində olmuşdur [7, s.19,21]. Bu nailiyyətlər zaman-zaman beynəlxalq təşkilatların və maliyyə qurumlarının hesabatlarında öz əksini tapır. Belə ki, nüfuzlu Dünya İqtisadi Forumunun "Qlobal Reqabətlilik 2017-2018" hesabatında 137 dünya ölkələri arasında Azərbaycan 35-ci yeri tutmuş və bu göstəriciyə görə 2005-ci ildən bəri MDB ölkələri məkanında liderliy qoruyub saxlayır.

Kənd təsərrüfatının innovativ əsasda modernləşdirilməsi emal müəssisələrinin, quşçuluq və heyvandarlıq komplekslərinin, aqroparkların, istixana təsərrüfatlarının, yem istehsalı sexlərinin və s. geniş müasir şəbəkəsinin yaradılmasına imkan vermişdir. Bu halda respublikanın bütün regionlarında həm kiçik və orta sahibkarlar, həm də iri müəssisələr arasında üfüqi və şaquli kooperasiya əlaqələrinin güclənməsi müşahidə olunur. Məmənluqla qeyd etməliyik ki, bu prosesdə kooperativ hərəkatının çətin tarixi inkişaf yollarını şərəflə keçmiş ölkə kooperatörümüz fəal iştirak etmiş və etməkdədir [8].

Hazırda Azəritifaqın fəaliyyətinin əsas məzmununu respublikada kooperativ hərəkatın inkişafına hərtərəfli köməklik göstərmək, tərkibinə daxil olan kooperativ cəmiyyətləri və ittifaqların təsərrüfat fəaliyyətlərini əlaqələndirmək, ticarət, ictimai iaşə, tədarük, istehsal, xidmət və qanun-vericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini həyata keçirmək təşkil edir.

Keçən əsrin 90-cı illərinin əvvellərində SSRİ-nin dağılıması, bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadiyyatın liberallaşdırılması, əmlakın özəlləşdirilməsi və Ermənistanla müharibə şəraitində olmayıza əlaqədar baş vermiş makroböhran vəziyyəti respublikanın kooperasiya sistemində də ciddi çətinliklər yaratmış, ticarət dövriyyəsi, əhaliyə göstərilən iş və xidmətlərin, xalq istehlakı mallarının istehsalı həcmələri xeyli aşağı düşmüştür.

Lakin 1993-cü ildən Beynəlxalq Kooperativlər Alyansının üzvü olan və ölkə iqtisadiyyatında özünəməxsus yer tutan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azəritifaq" - son illər öz fəaliyyətinin bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması istiqamətində müvafiq işlər görmüş, əlahatların müvəffəqiyətlə aparılması üçün normativ - hüquqi baza yaratmış və bir sıra önəmli tədbirlər həyata keçirmişdir.

Bu tədbirlər nəticəsində kooperasiya sistemi böhran vəziyyətindən çıxmış, ziyana işləyən təşkilatların sayı xeyli azalmış, maliyyə sabitliyi nisbətən bərqərar edilmişdir.

Biz eminik ki, 17 iyul 2017-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında 2017-2022-ci illerde kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı" iqtisadiyyatımızın inklüziv inkişafını temin etmək məqsədilə bu vacib sahədə sərbəst bazar münasibətlərinə, özüntəzimləməyə esaslanan iqtisadi sistəmdə insanların sosial müdafiəsinə və rifahının yüksəldilməsinə hədəflənmış kooperativ hərəkatının gücləndirilməsinə yeni impuls verəcəkdir [9].

Bununla belə bizi elə gəlir ki, kənd təsərrüfatı kooperasiyası siyasəti ümumi aqrar siyasətin üzvi tərkib hissəsi olduğu üçün onun reallaşdırılması konsepsiyasında, üsullarında və mexanizmlərində radikal dəyişikliklər aparılması vacibdir.

Nəticə

Qənaətimizə görə, ölkəmizdə bütövlükdə kooperasiya hərəkatının inkişafının mövcud seviyyesini qənaətbəxş hesab etmək olmaz, ona görə ki, həm obyektiv, həm də subyektiv səbəblər ucbatından bu sahədə potensial imkanlardan hələlik tam istifadə edilmir.

Bəzi opponəntlərin Azərbaycanda kollektiv təşəbbüskarlığın, başqa sözlə, kooperativ hərəkatının perspektivsizliyi və bunun hansısa milli xüsusiyyətlərlə əlaqələndirilməsi cəhdələri elmi-nəzəri və təcrubi əsasları olmayan iddiyalardır və biz onları yanlış və ziyanlı sayırıq. Obyektiv və subyektiv çətinliklərə baxmayaraq Azərbaycanda tükənməz potensialı olan kooperativ hərəkatının yaxın gələcəkdə geniş vüsət alacağına nikbinliklə baxırıq. Çünkü ümumbəşeri dəyərə malik kooperasiya sistemi daim təkamüldə, sabit inkişafda olan bir ictimai-təsərrüfat orqanızmidir və kreativ təsərrüfatçılıq üsulu kimi əsrlər boyu nəmətlər bolluguşa layiqli töhfələr vermiş, əmtəə bazarlarında istehlak qiymətlərinin aşağı salınmasına xidmət etmiş və öz həyatılıyini bütün dünya ölkələrində sübut etmişdir. Bu postulat Beynəlxalq Kooperativlər Alyansının nizamnaməsində də yer almışdır.

Zənnimizcə, kooperasiya hərəkatına digər təsərrüfatçılıq üsullarına rəğmən alternativ inkişaf modeli və sağlam rəqabətin təsiri vasitəsi kimi baxmaq daha düzgün olar.

ƏDƏBİYYAT

1. İsrafilov H.A. Qloballaşma şəraitində istehlak kooperasiyasının tekmilləşdirilməsi istiqamət ləri. Monoqrafiya, Bakı, "Elm", 2010, 452 s.
2. Çayanov A.V. Seçilmiş əsərləri. Moskva, "Kolos", 1993, 492 s.
3. "Torpaq islahatları haqqında" Azərbaycan Respublikasının Qanunu, 16 iyul 1996-cı il.
4. Ataşov B.X. Azərbaycan iqtisadiyyatının kooperativ sektorunun təşkilati-idarəetmə problemləri. AzETKİ və Tİ-nin elmi əsərləri. Bakı, 2009, 2-ci buraxılış, s. 18-22.
5. Ataşov B.X. Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika). Monoqrafiya, Bakı, "Kooperasiya", 2017, 536 s.
6. Quliyev E.A. Etibarlı ərzəq təminatı sistemi: kooperasiya və integrasiya problemləri. Monoqrafiya, Bakı, "Elm", 2013, 308 s.
7. Azərbaycanın statistik göstəriciləri. Statistik məcməə, Bakı, 2019, 779 s.
8. Buzdalov İ.N. Rusiyada kooperativ hərəkatının əzablı yolu. "ASK: iqtisadiyyat və idarəetmə" jurnalı, Moskva, 2018, №8, s.53-67.
9. "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı". Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli Sərəncamı ilə tesdiq edilmişdir.

Байалы Ханалы оглы Атасиев

**Проректор по науке и инновациям
Азербайджанского Университета Кооперации,
доктор экономических наук, профессор,
Заслуженный деятель науки,
Почетный кооператор**

Кооперативное движение в Азербайджане: формирование, современное состояние и перспективы развития**Резюме**

В статье раскрыты сущность и значение кооперативного движения в устойчивом развитии экономик стран мира. На примере Азербайджанской Республики исследованы исторические этапы развития кооперации, кооперация рассмотрена как стабильно развивающийся общественно-хозяйственный организм. Отмечено, что на повышение эффективности ко-

перации прямо и косвенно оказывает влияние ряд организационно-технологических, организационно-правовых, управлеченческих и др. факторов. Даны рекомендации и предложения по совершенствованию кооперативного движения.

Ключевые слова: кооперация, принцип добровольности, выгода, совместная деятельность, конкуренция.

*Bayali Khanali Atashov
Vice-Rector for Science and Innovation,
Azerbaijan Cooperative University,
Doctor of Economics, Professor,
Honored Scientist, Honorary Cooperator*

Cooperative movement in Azerbaijan: formation, current status and development perspectives

Summary

The existence and the meaning of cooperative movement in the stable development of economy of the countries have been researched in the article. As exemplified by Azerbaijan Republic the historical stages of cooperation development have been investigated, the cooperation has been researched as the stable developing social-economical organism. It is pointed, that on the promotion of the efficiency of cooperation, there are direct and indirect factors that influence such as organizational-technological, organizational-legislative, executive, etc. the recommendations and suggestions about improvement of cooperation movement have been given in the article.

Key words: *cooperation, principle of voluntary, profit, cooperative activity, rivalry.*